





# Rezidentlik sertifikatının alınması haqqında ƏRİZƏ-nin (DTA-01) davamı

## Application form for Certificate of Residency (COR) (DTA-01) (cont.)

səhifə 2/page 2

### 4. Əlaqə vasitələri/Contacts

4.1 Poçt əlaqəsi üçün ünvan (birini seçin və X işarə edin)  
Postal address (choose and put the X in the relevant box)

Hüquqi  
Legal

Faktiki  
Actual

Digər  
Other

4.2 Telefon (1)/Phone (1):

4.3 Telefon (2)/Phone (2):

4.4 Faks/Fax

4.5 E-poçt/E-mail:

5. Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

If the Form is filled in by the authorized representative, details of the identification document of this representative (notarized copy of the document confirming the authority of the authorized representative shall be attached)

Müraciət edən şəxsin/Applicant's

5.1 Soyadı/Surname

5.2 Adı/Name

5.3 Atasının adı/Patronymic

Şəxsiyyəti təsdiq edən sənədin/ID card

5.4 Seriyası/Series

5. Nömrəsi/Number

5.6 Sənədi vermiş orqanın adı/Issuing organization

5.7 Sənədin verilmə tarixi/Date of issuance

5.8 Sənədə əsasən FIN/FIN number

### 6. Rezidentlik sertifikatının təqdim ediləcəyi xarici dövlət və şəxs barədə məlumat

Details of foreign state and person receiving the certificate of residency

6.1. Xarici dövlətin tam adı  
Full name of foreign state

6.2. Xarici dövlətdə rezidentlik sertifikatının təqdim ediləcəyi şəxs/Person the residence certificate will be presented in foreign state

6.3 Fiziki şəxs/Individual

6.4. Hüquqi şəxs/Legal Person

6.5. Dövlət orqanı/State authority

6.6 VÖEN/TIN

Fiziki şəxs olduqda/Individual

6.7 Soyadı/Surname

6.8 Adı/Name

Hüquqi şəxs və ya dövlət orqanı olduqda/If legal person or state authority

6.9 Tam adı/Full name

